



Elm xadimləri

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, "Şöhrət" ordenli, bitki fizilogiyası sahəsində respublikada və beynəlxalq miqyasda tanınmış alim Validə Əlizadənin anadan olmasının 70, elmi fəaliyyətinin 45 il tamam olmuşdur.



Validə Mövsüm qızı Əlizadə 1946-ci ildə Bakıda ziyanlı ailəsində dünyaya göz açmışdır. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmiş, 1969-1971-ci illərdə Moskva şəhərində SSRI EA K.A. Timiryazev adına Bitki Fiziologiyası İnstitutunun aspiranturrasında təhsil almışdır. 1974-cü ildə bitkilərin qidalanması problemləri üzrə tanınmış alim, professor D.B. Vaxmistrovun rəhbərliyi altında "Bitki fiziologiyası" ixtisası üzrə namizədlilik dissertasiyasını müdafiə etmişdir. Elme olan böyük həvəsi onu tədqiqatlarını davam etdirməyə və daha da dərinləşdirməyə sövg etmişdir. 1994-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək, biologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

Elmi fəaliyyətinə 1972-ci ildə Azərbaycan SSR EA-nın Botanika İnstitutunda kiçik elmi işçi kimi başlayan V. Əlizadə

qorunmasına yönəldilmiş, 2009-cu ildən Almanıyanın Berlin Botanika Bağı və Botanika Muzeyinin "Qafqazda bitki müxtəlifliyi üzrə təşəbbüs" və 2012-ci ildən İngiltərənin Kyu Kral Botanika Bağının Milliyyətin Toxum Bankı ilə "Azərbaycanın yabanı bitkilərinin toplanması" və Qlobal Bitki təşəbbüsü (2013-2015) elmi programlarına milli koordinator kimi cəlb edilmişdir. Hazırda V. Əlizadə Biomüxtəliflik və Ekosistem üzrə Hökumətlərarası Elmi-Siyasət Platformasının (IPBES) işçi programının həyata keçirilməsini dəstekləmek üçün Avropa və Mərkəzi Asiya üzrə Multidisiplinər Ekspert Qrupu tərəfindən aparıcı ekspertidir.

Son 20 il ərzində Validə Əlizadə əsas diqqəti biomüxtəlifliyin qorunması və davamlı inkişafı problemlərinin həlli-nə yonelmişdir.

Qeyd etmək yerinə düşər ki, 2013-cü ildə "Azərbaycanın

giyası və Bitkilərin Qorunmasının Qlobal Strategiyasının (GSPC 2011-2020) həyata keçirilməsinə istiqamətləndirilmişdir. Bu laboratoriya biologiya elminin ən aktual məsələlərində biri kimi, iqlimin təsiri ilə bitki müxtəlifliyində baş verən dəyişiklikləri, onların adaptasiya potensialı və davamlı inkişafını sənədləşdirməyə imkan yaradacaq.

Görkəmli alim 2013-cü ildən Şoran Torpaqlarda Əkinçiliyin inkişafı üzrə Beynəlxalq Mərkəz (ICBA-CAC) ilə birlikdə həyata keçirilən "Aral və Xəzər dənizi hövzələrinin az məhsuldar torpaqlarında əraqa təhlükəsizliyinin yüksəldılması" mövzusunda müstərək layihə üzrə milli koordinator təyin edilmişdir.

AMEA Botanika İnstitutunda Azərbaycanın və digər ölkələrin florasını, həmçinin ilk dəfə elm üçün respublikamızın ərazisində təsvir edilmiş bitki növlerinin tip nümunələrini eks etdirən 600 000 nüsxədən ibarət zəngin herbari kolleksiyası saxlanılır. V. Əlizadənin səyi nəticəsində imzalanmış uzunmüddətli memorandum əsasında Almanıyanın Volkswagen Fondunun dəstəyi ilə 2012-2014-cü illərdə müstərək həyata keçirilən layihə çərçivəsində Botanika İnstitutunun Herbari Fonduñun infrastrukturunu yenilənmiş, qiymətli kolleksiyası üzrə məlumat bazası yaradılmışdır. Hazırda Herbari fondu növlərinin rəqəmsallaşdırılması və virtual Avropa məlumat bazasına qoşulma üzrə işlər davam etdirilir. Fonduñun müasir standartlara cavab verən ən son avadanlıqlarla təchiz ediləsi tip nümunələrinin beynəlxalq şəkildə onlayn istifadəsinə geniş imkanlar yaratmışdır.

Validə Əlizadə 1994-cü ildən Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, 2009-2010 və 2015-2016-ci illərdə sədri təyin edilmişdir. 1994-2000-ci illərdə və 2010-cu ildən indiyədək "Azərbaycan MEA-nın Xəbərləri" (Biologiya və tibb elmləri) jurnalının redaksiya heyətinin, 1997-2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur. 2010-cu ildə "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" Azərbaycan Milli Komitəsinin, 2013-cü ildən isə AMEA Biologiya və Tibb Elmləri Bölüməsinin büro üzvüdür.

Bunlardan əlavə, o, 1996-cı ildən Azərbaycan Botaniklər Cəmiyyətinin, Azərbaycan və Rusiya bitki fizioloqları və biofiziklər cəmiyyətlərinin, 2002-ci ildən isə Avropa Bitki Fiziologları Cəmiyyətinin üzvüdür. 1997-1998-ci və 2015-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsində dövlət imtahanı komissiyasının sədri kimi fəaliyyət göstərmişdir. Validə xanım 200-dən çox elmi əsərin, o cümlədən 1 monografiya, 2 müelliflik şəhətnaməsinin müellifidir.

Alimin elmi rehbərliyi altında 5 felsəfə və 1 elmlər doktorluğu üzrə dissertasiya işləri mühəffeqiyətə müdafia olunmuş, 2 felsəfə doktoru və 1 doktorluq dissertasiya işi isə müdafiəyə hazırlanır. Xarici ölkələrdə keçirilmiş müxtəlif tədbir və müşavirələrdə daim iştirak edən və ingilis dilini müəkəmməl bilən alim qonşu ölkələrdən olan "qərəzkarları" Qafqazda "hökmrənləq" haqqında bədnəm siyasetinə qarşı münasibet bildirərək obyektiv, elmi və tarixi faktlara əsaslanan tutarlı cavabları ilə onları dəfələrlə susdurmuşdur.

V. Əlizadənin elmi və pedagoji fəaliyyəti ölkə rehbəri və AMEA-nın rehbərliyi tərəfindən layiqincə qiymətləndirilmişdir. 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. Azərbaycanda biologiya elminin inkişafında, elmi-pedagoji və təşkilatçılıq sahəsində nümunəvi xidmətlərinə görə dəfələrlə AMEA-nın fəxri fərمانları ilə təltif edilmişdir. Görkəmli alim 1993-cü ildə elmi nailiyyətlərinə görə Beynəlxalq Elm Fonduñun fərdi qrantını almışdır.

V. Əlizadə həyat yolunun 70-ci ilini böyük ruh yüksəkliyi və yeni elmi ideyalarla qarşılayır və azərbaycanlı gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə töhfələr verməyi həyatının ən mənali anları hesab edir və bundan qürur duyur.

*İradə HÜSEYNOVA,
AMEA Molekulyar*

*Biologiya və Biotexnologiya
Institutunun direktoru,
akademik*

*Eldar NOVRUZOV,
AMEA Botanika İnstitutunun
elmi işlər üzrə direktor
müavini, biologiya üzrə
elmlər doktoru*

Şərəfli alim ömrü

də 1996-cı ildə Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini vezifəsinə qədər yüksəlmişdir. 1995-ci ildən institutun "Bitki fiziologiyası" (həzirki "Eksperimental botanika") şöbəsinə ictimai əsaslarla rəhbərlik edir. O, 2010-2011-ci illərdə Botanika İnstitutunun direktoru vəzifəsini icra etmiş, 2011-ci ilin dekabr ayından institutun direktoru seçilmişdir. 2014-2015-ci illərdə Validə xanımı AMEA Mərkəzi Nəbatat Bağına rəhbərlik etmək kimi mesuliyyətli vəzifə de təpsirilmişdir.

Alim Azərbaycan botanika elmine dəyərli töhfələr vermişdir. Ekoloji tarazlığın pozulmasına səbəb olan müxtəlif stress amillərinin təsiri, ağır metallarla çirkənmə şəraitində bitkilərin formalashması, onların davamlılıq mexanizmlərinin aydınlaşdırılması, bioindikasiya və remediasiyyada yerli floranın bəzi növlərinin rolinin tədqiqi onun elmi fəaliyyətinin əsasını təşkil edir. Araşdırmlarında morfometrik, elektrofizioloji və biokimyəvi yanaşmalardan istifadə etməklə müxtəlif stress amillərinə qarşı adaptasiya prosesində bitkilərin funksional strukturunun dəyişilməsini kompleks şəkildə öyrənməkle bir sıra əhəmiyyətli nəticələrə nail olmuşdur. Alim bitkilərin kök hüceyrələrində elektrogenenin formalashmasında və ion nəqliyyat sisteminde hormonal və ion tənzimleyici mexanizmlərin qanunauyğunluqlarını, həmçinin stress zamanı kalsium nəqlinin hərəkətvericiliyinin inkişafında sitokinlərin müdafiə rolunu aşkarlamışdır.

2001-ci ildən başlayaraq AMEA Botanika İnstitutunun istiqamətləri akademik Cəlal Əliyevin rəhbərliyi ilə Azərbaycanın zəngin biomüxtəlifliyinin öyrənilməsinə və mühafizəsinə yönəldilmişdir. Bu sahədə V. Əlizadə müxtəlif beynəlxalq elmi programlarda iştirak etmiş, dəfələrlə xarici həmkarlarla müstərək elmi tədqiqatların milli koordinatoru olmuşdur.

V. Əlizadə 2003-cü ildə ABS-in Nyu York Botanika Bağının Qafqaz üzrə floristik və fitokimyəvi programının təşkilatçısı və eksperti, 2006-ci ildən Təbiətin Qorunması üzrə Beynəlxalq Birliyin (IUCN) milli eksperti kimi Qafqazın, xüsusilə də Azərbaycanın fitomüxtəlifliyinin qorunmasına yönəlmış regional proqramların iştirakçısı və rəhbəridir. 2008-ci ildən Qafqaz Bitkilərinin Qırmızı Siyahısına (IUCN SSC) üzrə mərkəzinin milli koordinatoru kimi Qafqazın endem bitkilərinin Qırmızı Siyahısının qiymətləndirilməsi və işlənib hazırlanmasında iştirak edir. Qafqazın bitki örtüyünün müasir beynəlxalq standartlara uyğun tədqiqi istiqamətində 2006-2009-ci illərdə Missouri Botanika Bağının Qafqaz endem bitki növlərinin biomüxtəlifliyin

nadir və nəslü kəsilməkdə olan 300 bitki və göbəlek növlərini əhatə edən "Qırmızı Kitab"ın 2-ci nəşrinin çapa hazırlanması kimi dövlət əhəmiyyətli iş akademik Cəlal Əliyevin rəhbərliyi ilə yerinə yetirilmişdir. Mehəz onun dəstəyi və V. Əlizadənin Botanika İnstitutunda təşkilatçılığı və bu nəşrin məsul redaktoru kimi fəaliyyəti sayəsində kitab işığı üzü görmüşdür. Validə xanım eyni zamanda, ingilis dilində 2014-cü ildə ABŞ-da nəşr edilmiş "Qafqazın endem bitkilərinin Qırmızı Siyahısı" monografik əsərin Azərbaycana aid hissəsinin müəllifidir.

Azərbaycanda bitki biomüxtəlifliyinin qorunması, davamlı inkişafı və istifadəsi istiqamətində müxtəlif beynəlxalq elmi təşkilatlarla imzalanmış memorandumlar, müqavilələr və razılışmalar çərçivəsində Botanika İnstitutunda son 10 ildə həyata keçirilən tədbirlər bu baxımdan çox əhəmiyyətlidir.

Otan ildən başlayaraq "Qırmızı Kitab" aadlı düşən nadir və nəslü kəsilməkdə olan yabanı növlərin qorunması istiqamətində V. Əlizadənin rəhbərliyi ilə tədqiqat və Mexanika İnstitutu ilə birləşdə "Azərbaycan florasında endem və nadir bitkilərin növ müxtəlifliyinin azalma və itmə təhlükəsinin proqnozlaşdırılması" mövzusunda sahələrəsi elmi-tədqiqat layihəsi də həyata keçirilir. Institutun Elektron Məlumat Bazasının (EMB) ilkin informasiya daşıyıcı "Azərbaycanın nadir və endem bitkilərinin elektron məlumat bazası"dır. Burada nadir və nəslü kəsilməkdə olan bitki növləri haqqında 28 parametr üzrə bölünmüş və formalize edilmiş məlumatlar yer alır. EMB-nin hazırlı informasiya massivi Azərbaycanın "Qırmızı Kitab"ına daxil olan 300 nadir növdən 100 bitki növü haqqında geniş məlumatları özündə cəmləşdirir.

Institutda Validə Əlizadənin rehbərliyi iləndə populyasiya-ontogenetik analizi üçün nadir bitkilərin siyahısının tərtib olunmuş, populyasiyaların ontogenetik strukturunun kompleks parametrlərinin müəyyənlenmesine yönəldilmiş xüsusi monitorinq sistemi işlənib hazırlanmışdır. İlk dəfə respublikada Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmiş nadir növlərin populyasiyalarının vəziyyəti ətraflı öyrənilmiş, AMEA Elmi İnnovasiyalar Mərkəzi və Riyaziyyat İnstitutu əməkdaşlığı tərəfindən yaradılmış dəmirlik məlumat bazasına daxil edilmişdir.

2015-ci ildə V. Əlizadənin təşəbbüsü ilə institutda 2 beynəlxalq laboratoriya təsis edilmişdir: Almaniyanın Frankfurt Universitetinin Ekoloji, Təkmül və Müxtəliflik Departamenti ilə əməkdaşlıqda "Biomüxtəliflik və iqlim dəyişmələri" beynəlxalq laboratoriyası Azərbaycanda Biomüxtəlifliyin Mühafizəsinin Milli Strate-